

Fikir və düşüncə mənəviyyatımızın kübarı

Müasir humanitar-ictimai fikrin zənginləşməsində əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Fəridə xanım Vəlihanovanın özümlü xidmətləri vardır. O, təkcə Azərbaycan və Rusiyada deyil, həm də Avropanın bir sıra ölkəsində tanınan ziyalıdır. Fəridə xanım adı ilində 132 sayılı məktəbi qızıl medalla bitirib, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində və SSRİ (hazırda Rusiya) EA M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında oxuyub.

1982-ci ildə professor Fəridə xanım Vəlihanova "Bədii tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi" şöbəsini təşkil edib, müasir Azərbaycan poeziyasının milli özünəməxsusluğunu və tərcümə problemləri sahəsində uğurlar qazanıb. Professor F. Vəlihanovanın "S.Vurğun poeziyasının rus tərcümələri", "Azərbaycanın tərcümə tarixi", çoxsaylı monoqrafiya və məqalələri Azərbaycan ədəbiyyatının beynəlxalq üfüqləri", "Azərbaycanın tərcümə tarixi", çoxsaylı monoqrafiya və məqalələri Azərbaycan ədəbiyyatşunaslığını xeyli zənginləşdirib. Hazırda görkəmli alim AMEA Nizami adına Ədəbiyyat İnstitutunun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi kimi fəaliyyət göstərir.

Professor Fəridə Vəlihanovanın bir monoqrafiyası da yaxın vaxtlarda çapdan çıxıb. "Akademik Vasiliy Vladimiroviç Bartold Azərbaycan mədəniyyəti tarixinin hüdudlarında" adlı monoqrafiya (Bakı: "Elm", 2015) görkəmli rus şərqşünası, tarixçi və etnoqrafinin həyat və fəaliyyətinə həsr olunub. Bu qiyaməti kitab görkəmli alimin tədqiqatlarının aktuallığı, elmi yeniliyi, müasirliyi, tarixi əhemiyiyəti türkologiya elminə verdiyi nailiyətlərə səciyyəvidir. Professor F. Vəlihanovanın akademik V. V. Bartoldun elmi irlsinə müraciətinin ciddi səbəbləri vardır. Əvvəla, müəllif bu alimi şəxsən tanıyor. Haqqında dəfələrlə yazıb. Müəllif şərqşünas alimin elmi irlsinə yanaşmasında analitik-mühakiməli olub, tarixi-müqayisəli tədqiqat metodunun imkanlarına əsaslanıb. Professor F. Vəlihanova mənəvi potensiyani, təbii ki, görkəmli alimin Azərbaycan və Türkiyə Dövlət universitetlərində oxuduğu mühazirə mətnlərindən alıb. Akademik V. V. Bartold 1924-cü ildə ADU-nun şərqi fakültəsində mühazirələr oxuyub. Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin tarix-ethnoqrafiya şöbəsi "Müsəlman dünyasının tarixində Xəzəryani vilayətlərin yeri" adlı həmin mətnləri (cəmi 20 mühazirə) müqəddimə ilə birlikdə çap etdirib.

Professor F. Vəlihanova akademik V. V. Bartoldun tarix, etnoqrafiya və filologiyaya aid olan tədqiqatları üzərində geniş dayanıb, bu sahədə görkəmli alımların (V. Diyoktev, S. Kapitsa, S. Oldenburq, V. Jirmunski, Y. Bertels və başqaları) elmi-nəzəri fikirlərinə də istinad edib. Tədqiqatçı akademik V. V. Bartoldun həm tarixi nitqlərindən, görkəmli şərqşünas və avropaşunasların tədqiqat mənbələrindən faydalanan, həm də şərqşünas alimin İslam tarixi və mədəniyyətinə, müqəddəs Qurani-Kərimə heyranlığından danışıb. O, göstərir ki, akademik V. V. Bartolda görə, xalq tarixinin öyrənilməsinin əsası onun dilindən, arxeoloji abidələrindən və mədəni həyatından başlanır. Araşdırılmalarında mühüm yer tutan Xəzəryani vilayətlərin dünya mədəni əlaqəleri mühitinə daxil olmasının şərtlərini də yuxarıda deyilənlərə izah edib. Tarixi yaddaşı önə çəkən alim bildirib ki, bu yaddaş "cari zaman'a aid olsa da, daim keçmişə müraciət edir və xalq ruhunun təşəkkülü, mənbələri, təcrübə və tariximədəni inkişaf ənənələri ilə bağlı olur". Həqiqətə söykənmək, həqiqəti göstərmək akademik V. V. Bartoldun tarixi vəzifəsi olub. Bu baxımdan o, həm L. Tolstoy, həm də M. Şoloxovu nümunə göstərib. L. Tolstoy A. S. Puşkinin ardınca gedib, rus tarixi və mədəniyyətini XIX əsrin ikinci yarısına qədər gətirib. Puşkin də, Tolstoy da müqəddəs səma kitablarına inanıb. Qurani-Kərimin hikmət və fəlsəfəsi Puşkinin yüksəklərə qaldırıb. Tarixi şəxsiyyətlər xalqın tarixində hərəkətverici qüvvə olub. Professor F. Vəlihanova akademik V. V. Bartoldun "tarixi siyasetçilər və sərkərdələr yaratmışdır", — yalnız fikrine de münasibət bildirərək hesab edir ki, tarixin mövcudluğu həm mədəniyyət tarixinə, həm də mədəniyyət xadimlarına istinad edib.

Professor F. Vəlihanova akademik V. V. Bartoldun tarixçi və yazıçı (filolog) kimi fərdiyəti üzərində geniş dayanıb. O, ədəbiyyat və mədəniyyətin tarixi rolundan danışarkən Nizami, Nəsimi, Füzuli, S. Ə. Şirvani, Hadi, Sabir, C. Məmmədquluzadə, Puşkin, Tolstoy, Dostoyevski və Çexov kimi sənətkarların cəmiyyət üçün mədəni-tarixi xidmətlərini nümunə göstərib. Qeyd edib ki, K. Pavustovskiye deyiləndə ki, almanınlar böyük ədəbiyyatı olmasına baxmayaq, bu ədəbiyyat faşizmin geliş-

nə mane ola bilməmişdir, o cavabında bildirmişdir ki, "alman ədəbiyyatı olmasayı, faşizm qalib gələrdi". Deməli, Bartolda görə tarix yalnız keçmiş deyil, həm də bu gün və gələcəkdir. Bu gün və gələcək isə mədəniyyətsiz, incəsənətsiz mümkün deyil. Deməli, tarix həm də milli mədəniyyətlə müəyyəndir. Bu mənada professor F. Vəlihanova vurgulayır ki, bu həm də tarixə yazılı münasibətidir. V. V. Bartolda görə, hər bir xalqın tarixinə elmi və bədii yanaşma vacib şərtidir. O, bildirirdi ki, "Dədə Qorqud" kimi kitabı sadəcə oxumaq olmaz. Onu elə oxumaq, öyrənmək lazımdır ki, sanki pire, ziynetgaha, müqəddəs məkana bağlanmışan. Və bir də geri dönmək istəmirsen".

Professor F. Vəlihanova göstərir ki, akademik V. V. Bartoldun şöhrəti bir ölkə üçün deyil, bu fenomen bütün Şərqi üçündür. Və Bartold ilkərdən biridir ki, Şərqi dərin sırrının açılmasına nail olmaq üçün meydana atılmış bəşəriyyətin xeyri naminə böyük yükün altına girmiştir". Professorun tədqiqlərində akademik V. V. Bartold və türkçülük qavramı, türkçülük və islamçılıq dərki mühüm yer tutub. Akademik qədim türk köçəriləri tarixinin ən yaxşı bilicisi olub. O, elmi-pedaqoji fəaliyyətində ərəb və İslam tarixinə böyük yer ayırib. İslama bağlı əsərlərində "rus elmində ilk dəfə olaraq İslam dini tarixinə dair mühüm məsələlərə orijinal şərhlər verib". Professor F. Vəlihanova qeyd edir ki, görkəmli alim nəinki şərqşünaslıq tarixi üçün əhemiyətli olub, habelə, "1855-1905-ci illərdə Sankt-Peterburq Universitetinin şərqi dilleri fakültəsinin fəaliyyətinin mənzərəsi" (1909), "Avropa və Rusiyada Şərqi tədqiqi tarixi" (1911) əsərlərinə yazıb, hətta, İran kəndli hərəkatı və Səmərqənd xalq üşyanlarından da (1365) bəhs edib. Ötən əsrin əvvəllerində vulqar rus tənqidinə yanlış olaraq qeyd edib ki, guya akademik V. V. Bartoldun "əsərlərində sosioloji həyat təsadüfləri, gözənləməz hadisələrin toplumu ilə təqdim olunub, "alim sovet dövründə sınıf və sınıf mübarizənin rolu və əhəmiyyətini də anlamayıb". "Bu səbəbdən o, Şərqi xalqlarının tarixində iqtisadiyyasi, fəlsəfi və dini məsələlərin mahiyyətindən baş çıxara bilməyib, rus tarix elmi və ayrı-ayrı şərqşünasların rolunu yetərinə qiymətləndirməyib. Halbuki, həqiqət belə olmayıb. Professor F. Vəlihanova həmin vulqar ədəbi-nəzəri fikrə münasibət bildirib, xeyli yanlışlara aydınlaşq gətirib.

Sovet dövründə (1917-ci il oktyabr inqilabından sonra) akademik V. V. Bartold Rusiya EA Şərqşünaslar komissiyasının daimi nümayəndəsi, Türkologiya İnstitutunun direktoru, "Iran" jurnalı və digər nəşrlərin redaktoru olub. Şərqşünas alim İttifaq respublikalarında Şərqi tarixi kafedralları, elmi kitabxanaları, əlyazma fondları və muzeylərinin yaradılmasına böyük xidmətlər göstərib. Bu baxımdan onun "Tacikler" (1925), "Qırğızlar" (1927) əsərləri də əhəmiyyətli olub. Professor F. Vəlihanova ümumiləşdirir ki, alimin 400-dən artıq elmi işi olub.

Professor F. Vəlihanova akademik V. V. Bartoldun "Kitabi-Dədə Qorqud" sahəsində tədqiqləri üzərində ətraflı dayanıb. Göstərir ki, əsər ilk dəfə rus dilinə bu görkəmli alim tərəfindən tərcümə edilib. V. V. Bartold "Türk eposu və Qafqaz" (1930) adlı məqələsində əhəmiyyətli elmi müdədələrini irəli sürüb və dastanın "Drezden" əlyazmasını yenidən yazıya alıb.

1894-1904-cü illərdə akademik V. V. Bartold "Qorqud kitabı"nın 4 hissəsini rus dilinə çevirib və orijinalı ilə birlikdə nəşr etdirib. 1922-ci ildə "Ümumdünya ədəbiyyatı" kitabxanası üçün kitabların tərcüməsini başa çatdırıb, geniş ön sözle çapa hazırlayıb, lakin nəşriyyat bağlandıqından nəşri baş tutmayıb. SSRİ EA-nın arxivində saxlanan əlyazma akademik H. Arası və professor M. Təhmasibin redaktəsi ilə 1950-ci ildə Azərbaycan SSR EA-nın nəşriyyatında çap olunub. Həmin nəşrdə akademik V. V. Bartoldun qeydlərinə bəzi düzəlişlər edilib, bu, hətta tərcümə mətninin içində belə qeyd-şərtsiz özüne yer alıb.

Professor F. Vəlihanova professor V. Jimunskiyə istinad edərək göstərir ki, akademik V. V. Bartoldun tədqiqlərində Azərbaycan xalqının adət-ənənəsi, əxlaq və mənəviyyəti, həyat tərzi, vətənpərvərliyi, azadxahlılığı və yurdsevərliliyi "Dədə Qorqud" das-



tanlarında əksini tapıb.

Monoqrafiya müəllifi akademik V. V. Bartoldun qiymətli bir qeydini də xatırladır: "Eposun meydana gəlməsi Azərbaycan xalqı ilə six bağlıdır. Çətin ki Qafqaz şəraitində kənardır mümkün olsun. Etnosda əksini tapmış hadisələr orta əsr Azərbaycan ərazisində, Gəncə, Bərdə, Dərbənd, Şərur, Əlinç qalasında cərəyan edir". Professor F. Vəlihanova göstərir ki, akademik V. V. Bartold "Dədə Qorqud"un ilk tərcüməsini orijinali ilə birlikdə 1894-cü ildə "Imperatorun Arxeolojiya Cəmiyyəti Şərqi bölməsinin qeydləri"ndə nəşr etdirib.

"Dədə Qorqud"un tam tərcüməsi alimin arxivində saxlanılır. Eposun həqiqi nəşri isə həmin tərcümənin fotosurəti əsasında Nizami adına Ədəbiyyat İnstitutunun təşəbbüsü ilə baş tutub.

Nəşrin böyük elmi-tarixi dəyərinindən, tərcümənin keyfiyyətindən, mənbəşünaslıq və mətnşünaslıq əhemiyətindən bəhs edən professor F. Vəlihanova ümumiləşdirir ki, "Azərbaycan xalqının tarixi-mədəni keçmişinə geniş diferensial baxış akademik V. V. Bartoldun "Kitabi-Dədə Qorqud" kimi böyük xalq eposunun üzər çıxarılması, onun şəhəri və sistemləşdirilməsinə gətirib çıxarıb".

Görkəmli alim monoqrafiyada göstərir ki, akademik V. V. Bartold türkçülüğün əsaslarına varmaqla zəngin İslam mədəniyyətinə geniş diqqət yetirib və bu mədəniyyətdə Avropa renessansı ilə müsəlman intibahı sintez olunub.

Professor F. Vəlihanova izah və şərhlərində, mühakimə və məntiqində həm də subyektiv başlangıça varıb, vətənimizin tarixi keçmiş, onun unikal təbiət hadisələri, Qobustanı, Azix mağarası, ilk tarixi məskənlərinin xatırlayıb və iftخارla bildirir ki, bu mənim xalqımın tarixidir, bütün dünya sivilizasiyası üçün mənbə olan abidələrdir, —deyə akademik V. V. Bartoldun iftخار duyusunu özündə yaşıdır.

Professor F. Vəlihanova monoqrafiyásında Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan əlifbasının tarixi tələyi, soykökü, yazı dilinin itirilməsi, ərəb və fars dillərinin yazılı ədəbiyyata gəlişi və milli mədəniyyətə təsirinin akademik V. V. Bartolda istinad edən mərhələlərindən də söz açıb. Müəllif yazıçı A. Cərnovenin maraqlı bir fikrini də sitat gətirib: "Biz mədəniyyətimizin məhv olmasına və ya səviyyəsinin düşməsinə qətiyyən imkan verməməliyik, onda biz qaćılmaz olaraq mövcudluğumuzu itirəcəyik. Mədəniyyət öz mahiyyətə daima sülhməramlıdır. Onun orduyu dünyamızda lap çöxdür, alımlardan, rəssamlardan, artistlərdən, pedaqoqlardan və başqalarından ibarət "ayaqyalın ordu". Məhz onların sayəsində dünyani qorxu altında, özüne heyrətdə, özünə dəyərdə saxlayırıq".

Professor F. Vəlihanovanın M. Astafyevdən getirdiyi sitat da mənalıdır: "Ey insanlar, şeirimizə, yaradıcı insanlarımıza təzim edin —onlar bizim səmamız, havamız, ayağımız altında torpağımız, ümidişim və pənahımızdır". Əslində bu qiyaməti fikir monoqrafiyaya epiloq kimi səslənir.

Bu ilin oktyabr ayında fikir və düşüncə mənəviyyatımızın kübarlarından biri, nəcib və nəcabətli, professor Fəridə xanım Ağaeli qızı Vəlihanovanın 80 yaşı tamam olur. Bu mənasibətlə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu görkəmli alimin şərəflə yubileyini təntənəli surtdə qeyd edəcək. Biz də öz tərəfimizdən əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Fəridə xanım Vəlihanovanı müdrük yaşı və elmi-təşkilati xidmetləri münasibətlə təbrik edir, ona möhkəm cansağılığı, yaradıcılıq uğurları arzulayırıq.

Əlizadə ƏSGƏRLİ,
AMEA Nizami adına Ədəbiyyat
Institutunun baş elmi işçisi, filologiya üzrə
elmlər doktoru, professor.